



AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT NEFT ŞİRKƏTİ
BAKİ ALİ NEFT MƏKTƏBİ

ƏMR

№ SOCAR223300030300040020A00093

Bakı şəhəri

"16 " May 2022-ci il

Birinci kursda tədris olunan fənlər üzrə tələbələrin biliklərinin qiymətləndirilməsi və bakalavriat səviyyəsi üzrə yeni qəbul olunmuş tələbələrin birbaşa 2-ci kursa keçirilməsi qaydaları haqqında

Bakı Ali Neft Məktəbinə bakalavriat səviyyəsi üzrə yeni qəbul olunmuş tələbələrin birbaşa 2-ci kursa keçirilməsi üçün mövcud norma və qaydaların təkmilləşdirilməsi, bakalavriat səviyyəsində mütəxəssis hazırlığı həyata keçirilən bütün ixtisasların tədris proqramları çərçivəsində 1-ci kursda tədris olunan fənlər üzrə proqramların effektiv icrasının təmini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın müddələrinin icrası məqsədilə

əmr edirəm:

1. Bakalavriat səviyyəsi üzrə yeni qəbul olunmuş tələbələrin birbaşa 2-ci kursa keçirilməsi ilə bağlı təklif olunan yeni qaydalar və Bakı Ali Neft Məktəbinin 21 iyun 2017-ci il tarixli SOCAR173300030300040020A00086 nömrəli və 16 iyul 2020-ci il tarixli SOCAR203300030300040020A00129 nömrəli əmrlərlə təsdiq olunmuş qaydalar ümumiləşdirilərək yeni redaksiyada aşağıdakı kimi qəbul edilsin:
 - 1.1 "Bakı Ali Neft Məktəbinə bakalavriat səviyyəsi üzrə yeni qəbul olunmuş tələbələrin birbaşa 2-ci kursa keçirilməsində tətbiq edilən qaydalar" (ƏLAVƏ 1).
 - 1.2 "Müvafiq ixtisaslar üzrə 1-ci kursda təhsil alan tələbələrə tədris olunan fənlərin imtahanlarının yekun nəticələrinə uyğun olaraq tətbiq edilən qaydalar" (ƏLAVƏ 2).

2. İmtahan Komissiyasının sədri - Tədris və elmi işlər üzrə prorektor Zəfər Qurbanov, Davamlı təhsil fakültəsinin dekan müavini Nərmin Əhmədova, İngilis dili və humanitar fənlər mərkəzinin müdiri Asif Qocayev, Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Nailə Allahverdiyeva və Keyfiyyətin təminatı şöbəsinin rəisi Güldənə Hidayətli əmrin 1-2-ci hissələrinin müddəaları haqqında hər tədris ilinin əvvəlində birinci kurs tələbələrinin məlumatlandırılmasını, imtahanlara hazırlıq, onların keçirilməsi və biliklərin qiymətləndirilməsi prosesində bu müddəaların tələblərinin yerinə yetirilməsini təmin etsinlər.
3. Ümumi işlər üzrə prorektor Babək Məmmədov bu qaydalar haqqında materialların "Tələbələr üçün əl kitabı"nda yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət Tədris və elmi işlər üzrə prorektor Zəfər Qurbanova həvalə edilsin.

Əsas: 1. Bakı Ali Neft Məktəbinin Elmi Şurasının 18 noyabr 2021-ci il tarixli iclasının 03-2021/2022 sayılı protokolundan çıxarış.

2. Tədris və elmi işlər üzrə prorektor Zəfər Qurbanovun 28.10.2021-ci il tarixli, SOCAR213300031630200540X00033 nömrəli xidməti yazısı.

Rektor

Elmar Qasimov

**Bakı Ali Neft Məktəbinə bakalavriat səviyyəsi üzrə yeni qəbul olunmuş
tələbələrin birbaşa 2-ci kursa keçirilməsində tətbiq edilən qaydalar**

Bakı Ali Neft Məktəbində bakalavriat səviyyəsinin ixtisasları üzrə təhsil proqramları çərçivəsində təhsil alan 1-ci kurs tələbələri üçün "İngilis dili 1" (20 kredit), "İngilis dili 2" (20 kredit), "İnformasiya-kommunikasiya texnologiyalarının (İKT-nin) mühəndislikdə tətbiqi 1" (10 kredit) və "İKT-nin mühəndislikdə tətbiqi 2" (10 kredit) fənləri tədris olunur.

Yeni qəbul olunan bütün tələbələr üçün İngilis dili və humanitar fənlər mərkəzi tərəfindən ingilis dili üzrə səviyyə müəyyənləşdirmə imtahanı keçirilir. Yeni qəbul olunan və birbaşa 2-ci kursa keçirilmək arzusunda olan tələbələrin bu fənlər üzrə bilikləri təhsil proqramına uyğun olaraq tədris olunan ixtisas fənlərinin mənimsənilməsi üçün kifayət səviyyədə olmalıdır. Bu məqsədlə əlavə imtahan təşkil edilir və ya müvafiq sertifikatın əslinin təqdim olunması tələb edilir.

Yeni qəbul olunan və birbaşa 2-ci kursa keçirilmək arzusunda olan tələbələrin müraciəti əsasında onlar üçün Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrası tərəfindən "İKT-nin mühəndislikdə tətbiqi 1" və "İKT-nin mühəndislikdə tətbiqi 2" fənləri üzrə səviyyə müəyyənləşdirmə imtahanı keçirilir və ya bu fənlərin məzmununa uyğun olan beynəlxalq sertifikatların əslinin təqdim olunması tələb edilir.

Qeyd olunan fənlər üzrə tələbələrin bilik səviyyəsini müəyyənləşdirmək üçün aşağıdakı qaydalar tətbiq edilir:

1. "İngilis dili 1" və "İngilis dili 2" fənləri üzrə bilik səviyyəsinin müəyyənləşdirilməsi (bu fənlərin proqramları çərçivəsində səviyyə müəyyənləşdirmə imtahanı keçirilməklə və ya ingilis dili üzrə beynəlxalq sertifikatların əslini təqdim olunmaqla):

1.1. İngilis dili üzrə səviyyə müəyyənləşdirmə imtahanında 90 baldan yuxarı qiymət alan tələbələrin 2-ci kursa keçirilmək üçün müraciəti əsasında "İngilis dili 1" və "İngilis dili 2" fənlərinin proqramları çərçivəsində IELTS formatına uyğun olaraq imtahan təşkil edilir və bu imtahandan müvəffəq qiymət (BANM ekvivalentliyi minimum 83) alan tələbələr bu fənlərin dərslərindən və imtahanlarından azad

edilirlər və qəbul olunduqları ixtisasın xüsusiyyətləri (İKT yönümlü olub-olmaması) nəzərə alınaraq 2-ci kursa keçirilirlər.

- 1.2.** Tələbə tərəfindən ingilis dili üzrə beynəlxalq dil sertifikatlarının əslı təqdim olunarsa cədvəldə qeyd olunan şərtlər nəzərə alınaraq yenə də qəbul olunduqları ixtisasın xüsusiyyətləri (İKT yönümlü olub-olmaması) nəzərə alınaraq 2-ci kursa keçirilmələri haqqında qərar qəbul edilir:

BANM ekvivalentliyi	IELTS sertifikatı (British Council tərəfindən verilən)	TOEFL-iBT sertifikatı	CEFR sertifikatı	PTE sertifikatı	Cambridge first scores (FCE/CAE/CPE)
83	6.0	65-75	B2	50-57	170
86	6.5	76-85	B2	58-64	180
89	7.0	86-93	C1	65-72	190
92	7.5	94-102	C1	73-78	200
94	8.0	103-111	C1	79-82	210
97	8.5	112-116	C2	83-85	220
100	9.0	117-120	C2	86-90	230

- 1.3.** Təqdim olunan sertifikatlara görə müvəffəq sayılmaq üçün dil bacarıqları üzrə minimal ballar aşağıdakı kimi olmalıdır:

IELTS sertifikatı - hər bir bölmə üzrə ən az 5.5,

TOEFL sertifikatı - yazılı imtahan üzrə minimum 20, digər bölmələr üzrə ən az 15.

- 2.** "İKT-nin mühəndislikdə tətbiqi 1" və "İKT-nin mühəndislikdə tətbiqi 2" fənləri üzrə bilik səviyyəsinin müəyyənləşdirilməsi (bu fənlərin proqramları çərçivəsində səviyyə müəyyənləşdirmə imtahanı keçirilməklə və ya bu fənlərin məzmununa uyğun olan beynəlxalq sertifikatların əslı təqdim olunmaqla):

- 2.1.** Tələbənin 2-ci kursa keçirilmək üçün müraciəti əsasında Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrası tərəfindən "İKT-nin mühəndislikdə tətbiqi 1" və "İKT-nin mühəndislikdə tətbiqi 2" fənləri üzrə səviyyə müəyyənləşdirmə imtahanı keçirilir və bu imtahanların hər birində müvəffəq qiymət (minimum 61) qazanılmalıdır və ya

- 2.2.** Tələbələr "CompTIA IT Fundamentals" və ya "IT Essentials" (CISCO Networking Academy) kurslarını uğurla bitirmələri haqqında beynəlxalq sertifikatı təqdim edərlərsə "İKT-nin mühəndislikdə tətbiqi 1", "Programming Essentials in Python (CISCO Networking Academy)" kursunu uğurla bitirmələri haqqında beynəlxalq sertifikatı təqdim edərlərsə "İKTnin mühəndislikdə tətbiqi 2" fənni üzrə dərslərdən

və semestr imtahanlarından azad edirlər. Uyğun sertifikatı təqdim edən tələbənin imtahan balı 100 (A) olaraq dəyərləndirilir.

3. İxtisasından asılı olmayaraq "İngilis dili 1", "İngilis dili 2", "İKT-nin mühəndislikdə tətbiqi 1" və "İKT-nin mühəndislikdə tətbiqi 2" fənləri üzrə bilik səviyyəsi qəbul edilən tələbələr birbaşa 2-ci kursa keçirilirlər.
4. "Proseslərin avtomatlaşdırılması mühəndisliyi", "İnformasiya təhlükəsizliyi" və ya "Kompüter mühəndisliyi" ixtisaslarına qəbul olunmuş və ingilis dili üzrə bilik səviyyəsi qəbul edilmiş tələbələrin İKT bilikləri qeyri-müvəffəqdirsə, bu ixtisasların xüsusiyyətləri nəzərə alınaraq onlar birbaşa 2-ci kursa keçirilmir və 1-ci kursda yalnız "İKT-nin mühəndislikdə tətbiqi 1" və "İKT-nin mühəndislikdə tətbiqi 2" fənlərini dövlət sifarişi əsasında qəbul olunanlar ödənişsiz, ödənişli əsaslarla qəbul olunanlar isə kreditə uyğun ödəniş edərək dinləyirlər və imtahanlarda iştirak edirlər.
5. Digər ixtisaslara (İKT yönümlü olmayan ixtisaslara) qəbul olunmuş və ingilis dili üzrə bilik səviyyəsi qəbul edilmiş, lakin İKT bilikləri müvafiq səviyyədə olmayan tələbələr birbaşa 2-ci kursa keçirilir və 2-ci kursda onlar üçün "İKT-nin mühəndislikdə tətbiqi 1" və "İKT-nin mühəndislikdə tətbiqi 2" fənləri üzrə tədris prosesi alt qruplarla təşkil olunur (dövlət sifarişi əsasında qəbul olunanlar ödənişsiz, ödənişli əsaslarla qəbul olunanlar isə kreditə uyğun ödəniş edərək).
6. İxtisasından asılı olmayaraq ingilis dili üzrə bilik səviyyəsi qəbul edilməmiş, lakin İKT bilikləri müvafiq səviyyədə olan tələbə 2-ci kursa keçirilmir və o, "İKT-nin mühəndislikdə tətbiqi 1" və "İKT-nin mühəndislikdə tətbiqi 2" fənlərinin dərslərinə cəlb olunmur və imtahanlardan azad olunur.

**Müvafiq ixtisaslar üzrə 1-ci kursda təhsil alan tələbələrə tədris olunan fənlərin
imtahanlarının yekun nəticələrinə uyğun olaraq tətbiq edilən qaydalar**

1. "İngilis dili 1" və "İngilis dili 2" fənləri üzrə:
 - 1.1. Qış imtahan sessiyasında "İngilis dili 1" fənninin yekun imtahanından müvəffəq olmayan tələbənin təqaüdü kəsilir, lakin bu müvəffəqiyyətsizlik şərti olaraq akademik borc sayılmır və növbəti semestrdə ona "İngilis dili 2" fənninin dərslərində və imtahanlarında iştirak etmək hüququ verilir;
 - 1.2. Akademik borcu olan tələbə yay imtahan sessiyasında "İngilis dili 2" fənninin imtahanından müvəffəqiyyət qazandığı və ya IELTS sertifikatı təqdim etdiyi halda bu fənnin yekun qiyməti "İngilis dili 1" fənninə də şamil olunur;
 - 1.3. İxtisasından asılı olmayaraq İngilis dili fənlərindən akademik borcu olan və ya IELTS sertifikatını təqdim etməyən tələbələrin ixtisasları üzrə ingilis dilində tədris olunan fənlərin məzmununu mənimsəyə bilməyəcəkləri nəzərə alınır və onların növbəti tədris ilində yalnız akademik borcu yaranmış fənni (fənləri) kreditə uyğun ödəniş edərək dinləmələrinə icazə verilir.
2. "İnformasiya-kommunikasiya texnologiyalarının (İKT-nin) mühəndislikdə tətbiqi 1" və "İKT-nin mühəndislikdə tətbiqi 2" fənləri üzrə:
 - 2.1. Qış imtahan sessiyasında "İKT-nin mühəndislikdə tətbiqi 1" fənninin imtahanından müvəffəq nəticə əldə etməyən tələbənin təqaüdü kəsilir və akademik borcunu ləğv etmək üçün onun fevral ayının 15-nə kimi təkrar imtahanda iştirakına şərait yaradılır;
 - 2.2. Tələbənin bu fənn üzrə təkrar imtahandan da akademik borcu yaranarsa o, ikinci semestrdə tədris olunan "İKT-nin mühəndislikdə tətbiqi 2" fənninin dərslərinə buraxılır və semestrin sonunda (fənnin yekun imtahanından öncə) akademik borcunu ləğv etmək üçün onun yenidən imtahanda iştirakına icazə verilir. Bu imtahanda müvəffəq nəticə əldə etdiyi halda ona ikinci semestrin yekun imtahanında iştirak etmək hüququ verilir;
 - 2.3. "İKT-nin mühəndislikdə tətbiqi 2" fənnindən akademik borcu yaranan tələbələrə növbəti tədris ili başlayanadək avqust ayında təkrar imtahan təşkil edilir.

2.4. Təkrar imtahan nəticəsi müsbət olan halda tələbə bakalavriatda təhsilini davam etdirmək üçün növbəti fənlərin tədrisinə cəlb olunur, nəticə qeyri-kafi olduqda isə:

- “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Biznesin idarə edilməsi” ixtisasları (İT yönümlü olmayan ixtisaslar) üzrə 1-ci kursda təhsil alan tələbələr 2-ci kursa keçirilirlər, lakin akademik borcu olan tələbələrə fənnin (fənlərin) kreditinə uyğun ödəniş edərək 1-ci kurslara aid qrupun tərkibində bu fənnin (fənlərin) də dərslərində və imtahanda iştirak etmək hüququ verilir;
- “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi” və “Kompüter mühəndisliyi” ixtisasları üzrə 1-ci kursda təhsil alan tələbələr əldə etdikləri biliklərin növbəti semestrlərdə ixtisas üzrə tədris olunan fənlərin məzmununun mənimsənilməsi üçün kifayət olmaması nəzərə alınaraq onların növbəti tədris ilində yalnız akademik borcu yaranmış fənni (fənləri) kreditə uyğun ödəniş edərək dinləmələrinə icazə verilir.

3. 1-ci kursda təhsil alan tələbələr “CompTIA IT Fundamentals” və ya “IT Essentials” (CISCO Networking Academy) kurslarını uğurla bitirmələri haqqında beynəlxalq sertifikatı təqdim edərlərsə “İKT-nin mühəndislikdə tətbiqi 1”, “Programming Essentials in Python (CISCO Networking Academy)” kursunu uğurla bitirmələri haqqında beynəlxalq sertifikatı təqdim edərlərsə “İKT-nin mühəndislikdə tətbiqi 2” fənni üzrə dərslərdən və semestr imtahanlarından azad edirlər. Uyğun sertifikatı təqdim edən tələbənin imtahan balı 100 (A) olaraq dəyərləndirilir.